

# ÜLVI BÜNYADZADƏ: HƏYAT VƏ YARADICILIĞINDAN CİZGİLƏR

(Əvvəli ötən sayımızda)

Dediyin mənada yaşamaq hər oğulun işi deyil, axı! İllah ki, dünyanın bir-birinə çırپılan vədəsində. Düşmən gülləni gözünə sıxdığı məqamda da, lap ölüm anında da. Onda bir şeirini də xatırlamamaq olmur:

*Mən qorxmuram uzaq yola çıxmaqdan,  
Bu yolun şaxtasından,  
soyuğundan mən qorxmuram.  
Mən qorxmuram uzaq yola çıxmaqdan,  
Bu yolun acısından, ağrısından,  
“Ölüm” adlı yuxusundan mən qorxmuram.*

Bu şeirini 1989-cu ildə hərbi xidmətdə olduğun uzaq, soyuq Sibirdə yazmışan. Azərbaycan milli-azadlıq mübarizəsi tarixində bu duyğularınla, düşüncələrinlə, qətiyyətinlə, şəhid adınlı öz yerin var, Ülvı! Özü də ən uca yerdə, ən ülvi nöqtədə!

1969-cu ildə göz açdığını dədə-baba ocağın Göyçə mahalının, Kəsəmən kəndin erməni gavurlarının düşmən tapdağında qalandı dözmədin. Ürəyin qan ağladı. Qarabağda mühəribə qıgilcimləri közərəndə coşdun. Bir vaxtlar sovet ordusunun Əfqanistan torpağına təcavüzünü, bizim o mühəribəyə yollanan oğullarımızın nakam aqıbətini gözlərin önünə getirdin. Topxana meşəsinin ağacları doğrananda Əfqanistan dağlarının əks-sədası qəlbini doldu: bir poema yazdırın, hər sətir üstə titrədin:

*Yox, yox, ulu torpaq,  
Sənin uğrunda  
həmişə, hər yerdə mərd olacağıq.  
Qərib bir ruhun səsi uzaq*

*Sibirdə hayına yetdi:  
Aman, qardaş, doğrudurmu, deyirlər,  
Gecə-gündüz qan töküür yurdumda.  
Qarabağın tarixini danırlar,*

*Məscid uçur, dam söküür yurdumda.*

Beləcə, Vətən duyğulu, yurd sevgili misraların, şeirlərin çoxdur. Bu şeirlərini, eləcə də “Qansızlar” povestini, bir çox hekayələrini, tərcümələrini oxuya yanda gözlərim önündə poladdan tökülmüş sərt baxışlı bir əsgərə dönürsən. Ciddiliyindən, sərtliyindən, qətiyyətindən, cəsarətindən min ilin tökmə kişilərinə bənzəyirsən.

Amma, sən demə, Ülvim mənim, sənin həm də çiçək qəlbin, şəhli sevgi hissələrin varmış. Gözəllərə biganə qalmayan qaynar baxışların varmış. Başına dönüm sənin, demə eşq girdabında çırpinan ürəyin varmış:

*Bir qız gördüm od baxışlı,  
Orta boylu, uzun saçlı.  
Mənə baxıb güldü, qaçı -  
Belə gülüş görməmişdim.*

Baxış sənin qəlbini titrədən o bəxtəvər qız indi neynir, görəsən? Ömrünün köç karvanını qurmamış sevdiyin o gözələ yoxsa öz əlvidanı da demişdin?

*Bu yerlərdən bahar çığı keçərdik,  
Çiçəklilikdən sənə çiçək seçərdik.  
Ovuc-ovuc bir çeşmə su içərdik,  
Ağ suyunda üzən buza, əlvida.*

Ülvim belə Ülvı idin. Ciçək zərifliyiylə tərpəşən şəhli misraların hər kəsin ürəyində yox yerdən sevgi hissələri oyadır. Bax, onda, Ülvim, elə bəxtəvər olursan:

*Titrəyən dodağın şeir istəyir,  
Baxıb təmənnana, ay həsəd çəkir.  
Yanır üzəyində elə bir od ki,  
Bu oda, atəşə yay həsəd çəkir.*

Həyatı duydugu andan sən demə, ölüm Ülvinin ömür qismətiylə yanaşı addimlayıb: fürsət gözləyib, fürsət axtarıb: ürəyi gur işiqli, milli heysiyyati, əzəmətli torpağını, vətənini anadan da əvvəl ana bilən Ülvini öz caynağına keçirmək üçün. Həmin qara

yanvar gecəsi özünü yetirdi. Amma Ülvı də sözünü deyib sonra göylərə uçub:

*Anam da, övladlarım da  
Məni qəmgin xatrılasın.  
Qoy ən əziz dostlarımısa  
Həmişəlik yadırğasın.  
Bir ocağın ətrafında  
Mənə ehsan paylaşınlar.  
Qoy lap məni “bəxtsiz” - deyə  
Bənzətsinlər bir yazığa.  
Ancaq gözlə, gəlməliyəm,  
Bir ölümün acığına.*

Bəli, gəldin - uca “şəhid” adınlı, şeirlərinlə, həkayələrinlə, pyeslərinlə, poemə və povestinlə, tərcümələrinlə, məqalə və məktublarınla. Ağilar, bayatılar yazdırın, qoşma yazdırın, qəzəl yazdırın, dodaqdəyməz, dördlüklər, səkkizliklər yazdırın, təcnis yazdırın:

*Kirpliklərin məni aldı nişana,  
Ürəyimdə qaldı səndən nişana,  
Dedim: Ay qız, anam gəlsin nişana  
Gözlərini süzdün yana, dilbərim.  
Dedim: Sənsən gözəlliyyin ilk bari,  
Qoyma sixsin məni sevgi qubarı.  
Ülvinin qəbrinə qoysan bari,  
Bir bənövşə, sən, ey sona dilbərim.*

Səndən ayrılmamaq olmur, Ülvı, səndən doymaqlımur. Nə yaxşı sən dünyamızda olmusan, indi də varsan, sabah da olacaqsan. İnan, sən buna, Ülvı. Çünkü geləcək nəsil səni oxuyur, səndən örnək götürür. Kök sənsən, budağın sabahkı nəsil. Sən Azərbaycanın azadlığı uğrunda ömrünü, torpağını qızıl qanınla boyadin. Qızıl qanınla boyadin ki, gələcək nəsil azadlıq xoşbəxtliyini yaşasın. Bax, heç olmasa o xoşbəxtlikləri üçün səni anacaqlar, səni sevəcək-lər Ülvim.

**Almaz Binnətova,**  
**Ülvı Bünyadzadənin bibisi**